

Kəmalə Nurulla qızı Nəcəfova
Filologiya üzrə fəlsəfə doktoru



Türkologiya kafedrasının müəllimi.

İş telefonu: 012-539-02-12

İmeyl: necefova74@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

- ❖ 1974-cü il dekabr 24-də Sumqayıt şəhərində anadan olub.
- ❖ 1981-1991-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə təhsil alıb.
- ❖ 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
- ❖ 1998-2000-ci illərdə Bakı Dövlət Universitetinin magistratura pilləsində “Türk xalqları ədəbiyyatı” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
- ❖ Ailəlidir.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

- ❖ 2003-2006-cı illərdə BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının əyani aspirantı olub.
- ❖ 2008-ci ildə “Azərbaycan yurd bilgisi” dərgisində ədəbiyyat araşdırmaları” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

ƏMƏK FƏALİYYƏTİ

- ❖ 2009-cu ildən BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasında baş laborant.
- ❖ 2015-ci ildən BDU-nun Türk xalqları ədəbiyyatı (indiki Türkologiya) kafedrasında müəllim.

TƏDRİS ETDİYİ FƏNLƏR

- ❖ Türk xalqları ədəbiyyatı
- ❖ Azərbaycan-Türkiyə ədəbi əlaqələri
- ❖ Türk xalqları ədəbiyyatında sufizm
- ❖ Türk xalqları ədəbiyyatında türkçülüyn tarixi
- ❖ Türk xalqları ədəbiyyatı və türk mifologiyası

TƏDQIQAT SAHƏSİ

- ❖ Türk xalqları ədəbiyyatı
- ❖ Azərbaycan-Türkiyə ədəbi əlaqələri

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİŒQLƏR

- ❖ 2011, Bakı, Azərbaycan. Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər” mövzusunda Respublika elmi konfransı.
- ❖ 2012, Bakı, Azərbaycan. H.Cavid və T.Fikrət. Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
- ❖ 2013, Bakı, Azərbaycan. Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.
- ❖ 2013, Bakı, Yunus Əmrənin yaradıcılığına həsr olunmuş “Yaşayan Yunus Əmrə” mövzusunda Beynəlxalq elmi konfransı.
- ❖ 2014, Bakı, Azərbaycan. R.Əskərin 60 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransı.
- ❖ 2015, Bakı, Azərbaycan. Heydər Əliyevin 92 illik yubileyinə həsr olunmuş Gənc tədqiqatçıların III Beynəlxalq elmi konfransı.
- ❖ 2015, Bakı, Azərbaycan. “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü” mövzusunda Respublika elmi konfransı.
- ❖ 2015, Bakı, Azərbaycan. Pənah Xəlilovun 90 illik yubileyinə həsr olunmuş “Türk xalqları ədəbiyyatının aktual problemləri” Respublika elmi konfransı.
- ❖ 2015, Bakı, Azərbaycan. “Kitabi-Dədə Qorqud”un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş “Kitabi-Dədə Qorqud” və türk dünyası” mövzusunda Beynəlxalq elmi konfransı.
- ❖ 2016, Bakı, Azərbaycan. “Mədəni müxtəliflik: dünya və Azərbaycan” mövzusunda Beynəlxalq elmi konfransı.
- ❖ 2016, Bakı, Azərbaycan. Heydər Əliyevin 93 illik yubileyinə həsr olunmuş Gənc tədqiqatçıların IV Beynəlxalq elmi konfransı.

-
- ❖ 2018, Bakı, “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda III **Beynəlxalq elmi-nəzəri konfrans**

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Kitablar

- ❖ 2011, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinə dair (dərs vəsaiti). Bakı: Elm və təhsil, 72 s.

Metodik göstəriş və proqramlar

- ❖ 2011, Türk xalqları ədəbiyyatı və türk mifologiyası (proqram). Bakı: BDU-nun nəşri.
- ❖ 2011, Türk xalqları ədəbiyyatında insan və cəmiyyət (proqram). Bakı: BDU-nun nəşri.
- ❖ 2012, Türk xalqları ədəbiyyatı (proqram). Bakı: BDU-nun nəşri.
- ❖ 2012, Türk xalqları ədəbiyyatında sufizm (proqram). Bakı: BDU-nun nəşri,
- ❖ 2012, Türk xalqları ədəbiyyatında türkçülüyn tarixi (proqram). Bakı: BDU-nun nəşri.
- ❖ 2016, XIX əsr qazax maarifçiləri (proqram). Bakı: BDU-nun nəşri.
- ❖ 2017, Türk xalqları ədəbiyyatında türkçülüyn tarixi (Metodik vəsait). Bakı: Avropa nəşriyyatı.

Məqalələr

- ❖ 2009, Azərbaycan ədəbiyyatında varislik əlaqəsi // “Dil və ədəbiyyat” № 2 (68). s.155-156
 - ❖ 2010, Tofiq Fikrət və Azərbaycan ədəbiyyatı // Bakı Universitetinin Xəbərləri № 1, s.40-46
 - ❖ 2010, Məhəmməd Hadi və türk ədəbiyyatı // “Filologiya məsələləri” № 3, s.389-396
 - ❖ 2010, Sabir və türk ədəbi mühiti // “Filologiya məsələləri” № 8, s.469-475
 - ❖ 2012. Türk klassikləri və Füzuli // “Dil və ədəbiyyat” № 1(81), s.122-125
 - ❖ 2016. N.Kamalın “Cəzmi” əsəri türk ədəbiyyatında ilk tarixi roman kimi // “Dil və ədəbiyyat” № 1 (97), s.205-207
 - ❖ 2016. Y.Q.Qaraosmanoğlunun “Yaban” əsərində monoloq və dialoq // “Filologiya məsələləri” № 6, s. 271-276
 - ❖ 2016, Nəqşbəndilik və onun Azərbaycan ədəbiyyatına təsiri // “Dil və ədəbiyyat” № 2 (98), s.211-214
 - ❖ 2016, N.F.Qısakürəyin lirikasında sufi ideyalar // “Dil və ədəbiyyat” № 3, s.154-161
 - ❖ 2017, N.F.Qısakürəyin lirikasında nəfs problemi və lirik „mən“in mənəvi təkmilləşməsi // Bakı Universiteti Xəbərləri. Humanitar Elmlər Seriyası, № 1, s. 43-50
 - ❖ 2018, Namiq Kamalın “Cəlaləddin Xarəzmşah” pyesində tarixi şəxsiyyət və islam birliyi ideyası. Bakı Universitetinin Xəbərləri (humanitar elmlər seriyası), №1, s.37-43
-